



Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi

Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahi sevər,
Dönməsin bağınız daşa, durnalar!

Durnalara xitabən yazılmış bu şeirdə Qasim bəy Zakirin vətən həsrəti, ayrılıq, qəriblik dərdi əks olunub. Bakıda sürgündə olarkən yazılmış bu şeirdə əsas obraz kimi durnalar seçilib, çünkü bu quşlar qədim dövrlərdən bəri bədli yaradıcılıqla Vətən, sevgi və həsrət simvolu kimi göstərilir. Durnalara xitab edən şair daxili təlatümlərini, gözləntilərini və arzularını dilə gətirir. Şeirin hər misrası sanki onun Vətənə, yurduna olan sevgisinin təcəssümüdür. Durnalar Zakirin düşüncə, hiss və arzularının daşıyıcııdır.

Qasim bəy Zakir XIX əsrin önemli Azərbaycan şairlərindən biri kimi tanınır. O, realizm və romantizm cərəyanlarının təsiri altında yazış-yaratmış və dövrünün sosial problemlərinə, insan həyatının müxtəlif aspektlərinə toxunmuşdur. Zakir xalqın dərdini, sevincini, duyğularını öz əsərlərində əks etdirən bir sənətkardır. Şairin yaradıcılığı sadə xalq dilində yazılmış, lakin dərin mənə çalarları ilə ifadə olunan şeirlərlə zəngindir. Vətənə və millətə sevgisilə tanınan şair Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuşdur. Şeirlərində lirizm, daxili hisslerin səmimi ifadəsi Qasim bəy Zakiri dövrünün ən sevilən şairlərindən biri etmişdir.

1784-cü ildə Şuşa şəhərində anadan olan Qasim bəy Zakir Qarabağda məşhur Cavanşirlər nəslindəndir. Onun ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Şair elə ilk təhsilini də məhz Şuşada mollaxanada almış, ərəb, fars dilləri ni mükəmməl öyrənmiş, Firdovsi, Xəyyam, Xaqani, Nizami, Sədi, Cəlaləddin Rumi kimi klassiklərin əsərlərindən ilhamlanmışdır.

Görkəmli satirik şair gənc yaşlarında Qafqaz müsəlman könüllü suvari dəstəsində xidmət etmişdir. O, 1806-1813-cü və 1826-1828-ci illər rus-İran müharibəsində döyüşlərdə fərqləndiyinə görə, çarın əmrinə əsasən gümüş medalla təltif olunmuşdur. Qasim bəy Zakirin həyat yoldaşı Məliknisa xanım şair üçün həm də ilham mənbəyi olmuşdur. Onların evliliyi haqqında çox məlumat olmasa da Məliknisa xanımın Zakirin həyatında mühüm rol oynadığı deyilir. Zakir onu dərin dən sevmiş və bu sevgisini bir neçə şeirində ifadə etmişdir. Məliknisa xanımın Zakirin həyat və yaradıcılığına təsiri onun əsərlərində açıq şəkildə hiss olunur. 1829-cu ildə Zakirin oğlu xəstəlikdən vəfat edir. Bu, şairi dərindən sarsıcıdır. Hadisədən sonra yazdığı bir şeirində oğlu-



nun ölümündən doğan iztirablar əks olunur.

Tənqidçi realizmin əsasını qoyan Qasim bəy Zakir Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisidir.

Onun şeirlərinin Azərbaycan ədəbiyyatında realizmin formalaşması və inkişafında böyük rol olsunmuşdur. Qasim bəy Zakir, həmçinin Azərbaycan dilini daha yüksək pilləyə qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərmİŞdir. Onun S.Ə.Şirvani, eləcə də M.Ə.Sabir yaradıcılığına təsiri böyükdir.

Qasim bəy Zakirin "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşq və cavən aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyəsiz dərvish", "Əxlaqsız qazi", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi müxtəlif mövzularda yazılmış mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir edilir. Sevgidə sədaqət, mətanət və dözümlülük bu əsərlərin bir qismının əsas mövzusudur.

Zakirin realist yaradıcılığında təmsillərin əhəmiyyəti danılmazdır. Şairin "Əsərləri"ndə "Aslan, qurd və çäqqal", "Dəvə və eşşək", "Tülkü və qurd", "Xain yoldaşlar haqqında" ("İllan, dəvə, tisbağa"), "Tülkü və şir", "Sədaqətli dostlar haqqında" ("Tisbağa, qarğı, kəsəyən, ahu") adları ilə altı təmsili çap olunmuşdur.

Görkəmli şair öz əsərləri ilə poeziyamızı mövzu və ideya cəhətdən zənginləşdirmişdir. Şeirlərin bir qismində insan gözəlliyi və həqiqi aşiqin təmiz məhəbbətin dən bəhs olunur. Bununla belə, onun dövrün ictimai eyiblərinin, əxlaqi-mənəvi qüsurlarının tənqid olunduğu şeirləri də çoxdur. Lirik və epik janrda yazdığı əsərlərə Qasim bəy Zakir zəngin bədli irs yaratmışdır. Şairin lirikası klassik və aşiq şeiri üslubunda yazdığı qoşma, gərayılı, təcnis, qəzəl, müxəmməs, müstəzad və s. ibarətdir.

Qasim bəy Zakir ömrünün sonlarını maddi ehtiyac içərisində keçirib. O, 1857-ci ildə Şuşada vəfat edib. Görkəmli satirik şairin ədəbi irsi Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələrindən biridir və onun yaradıcılığı bu gün də orta məktəb proqramlarında geniş yer tutur və dillər əzbəridir.

Nurcan SÜLEYMANOVA,
"Respublika".